1. IOSH Haqqında

IOSH haqqında linkine daxil olaraq IOSH haqqında bəzi məlumatları oxuya bilərsiniz.



2. IOSH Təhlükəsiz İdarəetmə interaktiv iş

IOSH Təhlükəsiz İdarəetmə, interaktiv iş altında tamamlanmalı olan 7 modula malikdir. Her bir modul əvvəlki modul tamamlandıqdan sonra əldə edilə bilər.

IOSH haqqında daha çox məlumat IOSH Təhlükəsiz İdarəetmə interaktiv isi	Qiymətlər 또 Bacarıqlar	Q Forumlar üzrə axtarış	-<
Bütün tələbələr işə başlamazdan əvvəl aşağıdakı təlimat kitabçası ndakı kimi keçməlidirlər.		Tətbiq et	
Əməliyyat modulları		Genişləndirilmiş axtarış 🕐	
Modul 1		Mesajlaşma Yeni mesaj yoxdur	
Modul 1 - Təhlükəsiz İdarəetməyə Giriş	K.	Mesajlar	
Modul 2	\mathbf{X}	📢 Ən son xəbərlər	- <
Modul 2 - Risk qiymətləndirilməsi		(Hələlik xəbərlər yoxdur)	
Bunun tamamlanmasından evvəl əlçatmazdır: Modul Modul 1 - Təhlükəsiz İdarəetməyə Giriş tamamlanmış olaraq qeyd edilmişdir		🛗 Gələcək hadisələr	
Modul 3		Gələcə hadisələr yoxdur	9520-
Modul 3 - Risk nezareti Bunun tamamlanmasından evvel elçatmezdir: Modul Modul 2 - Risk nivmetlandirilmesi tamamlanmış olaran nevrl adilmişdir.		Təqvimə keçid Yeni hadisələr	

Modul daxilində hər bir fəaliyyəti başa vurduqda, fəaliyyətin adından dərhal sonrakı **qutuda** bir işarə görünür.

Hər modulu tamamlamaq üçün hər modulun slaydlarını izləməli və öyrənməlisiniz.



Fəaliyyətə daxil olduğunuz zaman aşağıdaki səhifə açılır.



Daxil ei düyməsinə basdığınız zaman yeni bir səhifə açılacaqdır. Bir müddət sonra, aşağıdakı açılan səhifədə aşağıdakı kimi kurs modulu görünəcəkdir.

Hər slaydda vaxt bitənə qədər **IRƏLI** düyməsini basmağa imkan verməyən **slayd taymeri** var. Vaxt başa çatdıqdan sonra da slayd məzmununu oxumağa və ya seyr etməyə dayam edə bilərsiniz.



GERİ düyməsi ile bir əvvəlki slayda keçə bilər, həm də **MENYU'**dan seçərək bir əvvəlki slaydlara baxa bilərsiniz. Sadəcə baxılmış slaydların üzərində irəli və geri keçə bilərsiniz. Slayda baxılmadıysa irəli keçə bilməzsiniz.



Ayrıca təkrar düyməsinə basaraq slaydı yenidən yükləyə bilərsiniz.



Qısa Filmlər

Slaydların içərisində qısa filmlər var, izləmək üçün daxil olmaq lazımdır. Hər qısa film üçün bir slayd taymeri də var və hər bir taymerin müddəti hər qısa filmlə görə dəyişir. Xahiş edirəm filmləri keçmədən diqqətlə izləyin. Qısametrajlı filmlərdə Azeri dilində altyazıları var.



İnteraktiv Slaydlar

Kurs çərçivəsində aşağıdakı kimi bir sıra interaktiv slaydlar mövcuddur. **Başlıqlara** daxil olduğunuz zaman **sağ tərəfdə** başlıq haqqında məlumatları oxuya bilərsiniz. Davam edən yazını oxumaq üçün aşağı endirmə çubuğu var.

Mo:	zilla Firefox – 🗆 🗙
🛈 🖿 www.ntssakademi.com/elearn/mod/scorm/player.php?a=14¤torg=Mod?t_6_7_Olaylar?n_soru?turulmas?_O	RG&scoid=76&sesskey=epsD5a&c/ &display=popup&mode=normal&newattempt=on
Modül 6 – Olayların soruşturulması Soruşturma Süreci - Soruşturmanın	MENÛ kapsamı ve der nliği
 Asgari soruşturma Düşük seviye soruşturma Orta seviye soruşturma Yüksek seviye soruşturma 	Soruşturman süreci - Soruştur Tür karalar sonuşturulmalıdır. Küçü kazalar ve ramak kalalar ile ile ile iça işişma sıklıkla büyük bir karanı naranı derinliği gerçekleşen işadır. Soruşturmanın derinliği gerçekleşen işadır. Suruşturmanın masıl yapılacak ve ne Kadar genişletilecek düşünün. Küçü potansiyel sonuçlarını dışünün. Berkardadığını berkardığını berkardadığını berkardığını rkardı berkardığını berkardığı berkardığını berkardığını berkard

İRƏLİ düyməsini basın son başlığa qədər bər sonrakı başlığı görməyinizə kömək edir. Başlıqlardan hər hansı birini görmədən növbəti slaydlara keçə bilməzsiniz. Xahiş edirəm altyazı detallarını diqqətlə oxuyun.



İnteraktiv slaydların başqa bir nümunəsi aşağıdadır.



İnteraktiv Flash Animasiyaları

Aşağıdakı kimi bir çox interaktiv flash animasiya var. Üstlərində nə edəcəyiniz mövzusunda kömək edəcək aydın izahatlar var.





Oyunlar

Namizədin kursda öyrəndiklərini gücləndirmək üçün oyunlar var. Üstlərində necə oynamağı öyrənmələrinə kömək edəcək aydın izahatlar var.



Ara İmtahanı

Modulları tamamlamaq üçün ara imtahanları var. Müxtəlif növ aralıq imtahan suallarını görəcəksiniz. Aşağıda aralıq imtahan suallarının növləri verilmişdir.

Variantlı seçim

Variantları seçdikdən sonra, GÖNDƏR düyməsinə basın.

ates	Modul 1 - Təi Vükəsiz İdarəetməyə Giriş	MENYU
IRSS	Sağlamlıq və təhlükəsizliyin düzgün idarə edilməsi bunları edə bilər: (Doğru olan 3 variantı seçin) \$ ççiler üçün həddən artıq tük yaradır. Xoşbəxt və sağlam bir işçi qəyvəsi təmin edilir. Birbaşa kommersiya xərclərini antır. Tıcarət mənfəətinizi artırı: Nüfuzunuzu artırı.	

Tək Cavab Seçimi



Uyğunlaşdırma

Soldakı cavabları sürükləməli və sağdakı uyğun hissəyə atmalısınız.

ntcc	Modul 2 - Risk qiymətləndirilməsi		MENYU
11155	Ehtimal nöqtələrir	ni ölçüləri ilə qarşılaşdırın.	
	Az	Hadisənin(qəzanın) baş verməsi ehtimalı azdır.	
	Orta	Hadisənin (qəzann) baş vermə ehtimalı yüksəkdir.	
	Çox	Hadisənin (qəzanın) baş vermə ehtimalı var.	
			GÖNDƏR



Sıralama

Düzgün sıralamanı yaratmaq üçün cümlələri sürükləyib düzgün vəziyyətdə qoymalısınız.



Hər modulda aralıq imtahanını tamamladığınızda nəticəsini görərsiniz.

ntcc	Modul 1 - Təhlükəsiz İdarəetməyə Giriş MENT
11135	Nəticələr
	Balınız: 60% (3 bal)
	Müvəffəqiyyət Balı: 80% (4 bal)
	Nəticə:
	🗶 Keçə bilmədiniz.
	Ara intahanm
	Nazərdən Keçir
IIII MARKE	

Ara İmtahanını Nəzərdən Keçir düyməsinə basaraq cavablarınızı nəzərdən keçirib düzgün cavabları görə bilərsiniz.



Nəticəni görəndən sonra və ya cavabınızı göndərəndən sonra eyni ara imtahanından yenidən keçə bilməzsiniz. Ara imtahanları sertifikat almağınıza təsir etməz, bunun məqsədi özünüzü qiymətləndirməyiniz və səhviniz varsa cavablardan öyrənməyinizdir.

Modulu tamamla

Modulu tamamladıqdan sonra, pəncərənin yuxarı sağ küncündəki x düyməsini vuraraq pəncərəni bağlamalısınız.



Aşağıdakı ekranda linkə daxil olaraq modul siyahısına qayıda bilərsiniz.

Manim Moodle-um Manim kurslarim • Avarbaycanca (az) • Ownele > IOSH > IOSHIMSAZ > @meliyyat modullari > Module - Risk qiymetlendirilmesi Image: Comparison of the second of	Önce Güvenlik*
Modul 2 - Risk qiymətləndiritməsi This SCORM package has been launched in a popup window if you have finished viewing this resource, click here to return to the course page Mawigasiya Owale Menim esas sehifem Saytın sehifeləri Cari kurs Sottaniszz İstirakcılar	Axtanş Q
 Əməliyyət modulları Modul 2 - Risk qiymətləndirilməsi Mənim kurslarım 	Image: State of the s

Modula qaldığı yerdən davam etmə

Modul ekranını tamamlamadan bağladığınızda daha sonra qaldığınız yerdən təkrar davam edə bilərsiniz.Modulu yenidən başlatdığınızda aşağıdakı ekranı görəcəksiniz. Bəli düyməsinə basdığınızda modul qaldığı yerdən, əks halda başdan başlayacaq.

ntss	Modul 2 - Risk qiymətləndirilməsi	
	Davam Qaldığınız yerdən davam etmək istərdinizmi? Bəli Xeyr	
	E .	GERİ IRƏLI >

3. Mühüm Referans Linkləri və Canli Söhbət

Aşağıda görünən kurs səhifəsində əlaqədar təşkilatlar haqqında daha çox məlumat almaq üçün mühüm referans linkləri və məlumat mübadiləsi üçün digər həmkarları ilə əlaqə saxlaya biləcəyiniz Canlı söhbət bölməsini tapa bilərsiniz





4. Yekun qiymətləndirmə

Yekun qiymətləndirmə testini etməniz üçün, Xahiş edirik Yekun Qiymətləndirmə bölməsindəki təlimatları izləyin.



Kurs provayderi sizin nesabınıza bir imtahan qrupu təyin etmişdir. (Bu nümunədə Qrup D təyin edilmişdir.) Yekun qiyinətləndirmə linkinə daxil olduğunuzda aşağıdakı səhifəyə yönləndiriləcəksiniz.

ntss		Önce Güvenlik*	2
Mənim Moodle-um Mənim kurslarım 👻 Azərbaycanca (az) 👻		Axtarış	٩
hwele > IOSH > IOSHMSAZ > Yekun qiymətləndirmə > Yekun qiymətləndirmə - Qrup D			
Yekun qiymətləndirmə - Qrup D	👗 Naviqasiya 🗔 🗔	1 NTSS ilə əlaqə saxlay	in ec
Cəhdlərin sayı: 1	Ovvala	NTSS Akademi	
Zamanın məhdudlaşdırılması: 45 dəq.	 Marini asas samam Saytin sahifalari 	Koru Mah. Ihlamur Cd. Tuğber	k Sitesi
Testi başla	👻 Cari kurs	No: 15 / 47	
	▼ IOSHMSAZ Istirakcilar	Çayyolu 06810 Çankaya / ANK	ARA -
	🐨 Yekun qiymətləndirmə	TURKIYE	
		Tel - +90 (312) 911 0860	
	Yekun qiymətləndirmə - Orun D		
	✓ Yekun qiymətləndirmə - Qrup DMənim kurslarım	Faks - +90 (312) 911 0450	

Final imtahanına hazırsınızsa xahiş edirəm Testi başla düyməsinə basın

Sonra **Təqdimata başlayın** düyməsinə basın. İmtahan 45 dəqiqə məhdudlaşır. Zəhmət olmasa, başlamazdan əvvəl qısa mesajları diqqətlə oxuyun.

Manim Moodle-um Manim kurslarım • Az vbaycanca (az) • Owala > IOSH > IOSHMSAZ > Yekun qiymətləndi Teqdimatə başlayın I Müddətli Viktorinan Cehdlərr Zamanın məhdudla Müddətli viktorina Viktorinanın 45 daş, müddəri var. Sast sınağa başladığınız andan etibərən sayılacaq ve bitməmişdən dı təqdim etməlisiniz. İndi başlan şinizə əminsiniz?	Astans Q
Brwale > IOSH > IOSHMSAZ > Yekun qiymetlendi Teqdimate beşleyin Müddetli viktorinan Yekun qiymetlendirni Viktorinanın 45 deş. müddet var. Saet sınağa beşladığınız andan etibarên sayılacaq ve bitmemişden t teqdim etmelisiniz. İndi beşlen ğınıze eminsiniz? Cehdlerir Zamanın mehdudla Teqdimate beşlayın İmtina et	X
Yekun qiymətləndirin Viktorinanın 45 deş. müddet var. Saat sınağa başladığınız andan etibaren sayılacaq ve bitmemişden i teqdim etmelisiniz. İndi başları tenze eminisiniz? Cehdlerir Zamanın mehdudla Zamanın mehdudla Teqdimata başlayın Tenzi hezda Santa sınağa başladığınız andan etibaren sayılacaq ve bitmemişden i	
Tott balance	NTSS I a alaqa saxlayin II NTSS Akademi Koru Mah. Ihlamur Cd. Tugberk Sitesi
vekun qiymətləndirmə - Qrup D Mənim kurslərim	No: 15 / 47 Çayyolu 06810 Çankaya / ANKARA - TÜRKİYE Tel - +90 (312) 911 0860 Faks - +90 (312) 911 0450 E-posta - egitim@ntssakademi.com

Cavabdan əmin olmadığınız bəzi sualları cavab vermədən keçə bilərsiniz, Test üzrə naviqasiya qismindəki

düymələri basaraq asanlıqla qayıda bilməyiniz üçün **suala işarələyinizi** məsləhət gö<mark>r</mark>ürük.

ntss /	Ċ	nce	Güv	enlil	k*	2
lənim Moodle-um Mənim kurslərım 👻 Azərbaycanca (az) 👻	Axt	arış				q
lə > IOSH > IOSHMSAZ > Yekun qiymətləndirmə > Yekun qiymətləndirmə - Qrup D						
Sual 1 Hələ cəvəb yoxdur 2.00-dən işarələnib yə suala işarələyin		Test i	izrə r	naviq	asiya	
Sizin və təşkilatınızın bir səhiyyə və təhlükəsizlik idarəetmə sistemi tətbiqinin sizə və təşkilatınıza təməl faydalarını	1	2	3	4	5	6
düşünün. Aşağıdakılardan hansı doğrudur? (Doğru olduğunu düşündüyünüz iki variantı seçin.)	7	8	9	10	11	12
ante A	13	14	15	16	17	18
Selectione or more:	[19		21	22	23	24
Select one or more: a. Səhiyyə və təhlükəsizlik risklərinin daha yaxşı idarə olunmasını təmin edir.	1.2		Ľ		Ľ.	244
Select one or more: a. Sehiyye və təhlükəsizlik risklərinin daha yaxşı idarə olunmasını təmin edir. b. Təşkilatınızın bir səhiyye və təhlükəsizlik siyasəti yazmaq məcburiyyətində qalmayacağı mənasını gəlir.			[27]	28	29	30
Select one or more: a. Sehiyye və təhlükəsizlik risklərinin daha yaxşı idarə olunmasını təmin edir. b. Təşkilatınızın bir səhiyye və təhlükəsizlik siyasəti yazmaq məcburiyyətində qalmayacağı mənasını gəlir. c. Bir təşkilatın qanuni tələblərə riayət etməsinə kömək olur.	25	26	21	1.000		

Geri gelib sualı cavablandırdığınızda işarəni qaldıra bilərsiniz.

ΠΤSS	Ċ	nce G	iüve	nlik	•	2
Aanim Moodle-um Manim kurslarım • Azərbaycanca (az) •	Axta	arış				٩
ele > IOSH > IOSHMSAZ > Yekun qiymetlendirme > Yekun qiymetlendirme - Qrui D						
Judi i Hele cavab yoxour 2.00-oen işarəlenib 🥀 işarəni qaldır		est uz	rə na	aviqa	siya	
Sizin və təşkilatınızın bir səhiyyə və təhlükəsizlik idarəetmə sistemi tətbiqinin sizə və təşkilatınıza təməl faydalarını			3	4	3	°
düşünün. Aşağıdakılardan hansı doğrudur? (Doğru olduğunu düşündüyünüz iki variantı seçin.)	7	8	9	10	11 1	2
	12		15	16	17 1	2
Select one or more:	15		<u> </u>		<u> </u>	
Select one or more: a. Səhiyyə və təhlükəsizlik risklərinin daha yaxşı idarə olunmasını təmin edir.			21	22	23 2	4
Select one or more: a. Sehiyye və təhlükəsizlik risklərinin daha yaxşı idarə olunmasını təmin edir. b. Təşkilatınızın bir səhiyyə və təhlükəsizlik siyasəti yazmaq məcburiyyətində qalmayacağı mənasını gəlir.	19	20				
Select one or more: a. Səhiyyə və təhlükəsizlik risklərinin daha yaxşı idarə olunmasını təmin edir. b. Təşkilatınızın bir səhiyyə və təhlükəsizlik siyasəti yazmaq məcburiyyətində qalmayacağı mənasını gəlir. c. Bir təşkilatın qanuni tələblərə riayət etməsinə kömək olur.	19	20	27	28	29 3	

Bütün suallara cavab verdiyinizdə Cəhdə qayıt düyməsinə basaraq suallara geri qayıda bilərsiniz ya da Hamısını göndər və testi sona çatdır düyməsinə basaraq imtahanı tamamlaya bilərsiniz.



Bütün cavablarınızı göndərib imtahanı bitirdiyinizdə balınızı və cavabları ilə birlikdə suallar nəzərdən keçirə bilərsiniz. **Test üzrə naviqasiya** düymələri də hansı doğru (Yaşıl) hansı qismən doğru (Narıncı) və hansı səhv (Qırmızı)olaraq göştərir. Sual və cavabları aşağı çəkərək əldə edə bilərsiniz.

ntss	Önce Güvenlik*
Mənim Moodle-um Təlim Kursları + Mənim kurslarım + Azərbaycanca (az) +	Axtanş Q
Əvvələ > IOSH > IOSHMSAZ > Yekun qiymətləndirmə > Yekun qiymətləndirmə - Qrup D	
Testə başlandı Tuesday, 5 November 2019, 12:07 AM	
Vəziyyət bitdi	Test uzrə naviqasiya
Sona çatdı Tuesday, 5 November 2019, 12:38 AM	1 2 3 4 5 6
Vaxt keçib 31 dəq. 8 sən.	
Vaxt keçib 31 dəq. 8 sən. Qiymət 60.00 (47%) maksimumdan 28.00	7 8 9 10 11 12
Vaxt keçib 31 deq. 8 san. Qiymet 60.00 (47%) maksimumdan 28.00 Sual 1 Sehv Mark 0.00 out of 1.00	7 8 9 10 11 12 7 8 9 10 11 12 13 14 15 16 17 18
Vaxt keçib 31 deq. 8 san. Qiymət 60.00 (47%) maksimumdan 28.00 Sual 1 Sehv Mark 0.00 out of 1.00 Vaxi 1: Sehv Mark 0.00 out of 1.00 Açılır siyahıdan ən uyğun variantı yerinə yerləşdirin.	7 8 9 10 11 12 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 7 9 20 0
Vaxt keçib 31 deq. 8 san. Qiymət 60.00 (47%) maksimumdan 28.00 Sual 1 Sehv Mark 0.00 out of 1.00 Y suala işarələyin Açılır siyahıdan ən uyğun variantı yerinə yerləşdirin. Məqbul olaraq nəzərdə tutula bilən bir risk, üç məlumat testinə müraciət edilərək kəşf ediləcək Y	7 8 9 10 11 12 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 • • • • • • bir 25 26 27 28 29 30

Minimum keçid balı 60-dan 36-dır. Final imtahanını iki dəfə almaq hüququnuz var. İkinci imtahan birinci imtahandan sonra 20 gün ərzində başa çatmalıdır. İmtahandan keçməmisinizsə, xahiş edirəm ikinci imtahanı almaq üçün <u>egitim@ntssakademi.com</u> elektron poçtuna mail göndərin.

İstəyinizi bizə çatan kimi hesabınıza ən qısa müddətdə **başqa bir qrupda yeni Final imtahanı** təyin ediləcəkdir.Bunu aşağıdakı kimi kurs səhifənizdə görəcəksiniz. Xahiş edirəm birinci imtahanı bitirdikdən sonra 20 gün ərzində ikinci imtahanı bitirməyi unutmayın.

C IOSH Group Discussion		
Yekun qiymətləndirmə		
İşinizi bitirdikdən sonra, İndi Qiymətləndirmə Testinizi göndə keçid balı 60-dan 36-dır. Yekun qiymətləndirməni iki dəfə alm imtahan birinci imtahandan sonra 20 gün ərzində başa çatma keçməmisinizəs. İkinci imtahanı almaq qüçin eştirm. Əmər yakın qiymətləndirməsi veriləcəkdir. Bunu kurs səhifə edirəm birinci imtahanı bitirdikdən sonra 20 gün ərzində ikin unutmayın.	rməyin vaxtı gəldi, ulinimum aq hüququnuz yar. İkinci İldir. İmtahardan emi.com.Jektron poçtuna iddətət başqa bir qrupda nizmə görə bilərsiniz. Xahiş imtahanı bitirməyi	
Hər hansı bir sualınıza kömək etmək üçün təlimçini bilə əlaqə bilərsiniz. egitim@ntsakademi.com. NOT: Yekun Qiymətləndirməyə girdiyiniz zarəfin hər hansı bir məhdudlaşır, hər addım qeyd olunur.	saxlaya 'iş materialına baxmaq	
Yekun qiymətləndirmə - Qrup C		
Yekun qiymətləndirmə - Qrup D	8	
Layihə Sənədi		

Əgər 2 dəfə keçə bəlməsəniz və ya 6 ay içində kursu tamamlaya bilməsəniz **NTSS Onlayn Təlim Qeydiyyat Formasını** dolduraraq kursa yenidən qeydiyyatdan keçməyiniz lazımdır. Bu risk qiymətləndirmə layihəsi də daxil olmaqla kursa yenidən başlamaq və yenidən ödəmə etməniz deməkdir.

4. Risklərin qiymətləndirilməsi layihəsi

Təhlükəsiz İdarəetmə onlayn kursunu bitirən bütün namizədlər Final qiymətləndirmə imtahanından əlavə olaraq tamamlanmış Risk Dəyərləndirmə Layihəsini göndərmələri lazımdır.

Layihə Sənədi		
Layihə sənədini yükləyin və tamamlayıb geri göndərin. Minimum ba olmalıdır.	al 38-dən 24	
Not - Xahiş edirəm layihəyə davam etməzdən əvvəl "Namizəd üçün sənədini oxuyun	ı Layihə Təlimatı"	
📕 Namizəd üçün Layihə Təlimatı		
📕 Risklərin qiymətləndirilməsi yihəsi forması	Ω	
Nümuna Risk givmatlandir pasi Sabadi ppr belgesi	0	
Tamamlanmış risk layihəsi sənədini yükləyin. Risklərin Qiymətləndirilməsi Layihəsinin yüklərməsi Sürece izin verilmez: Risklaşın qiymətləndirilməsi layihəsi forma tamamlandı olarak işaretlendi	ası etketiği	
Namizədin rəyi		
Kurs başa çatdıqdan sonra bizimlə bağlı rəylərini bölüşməlisiniz.	\land	
Zəhmət olmasa, "Təhlükəsiz İdarəetmə - Namizəd Rəy" formasını y doldurduqdan sonra geri yükləyin.	yükləyin v	
🔳 Təhlükəsiz İdarəetmə -Namizəd Rəyi FormFayl		
🚽 Təhlükəsiz İdarəetmə -Namizəd Rəyi FormFayl yüklənməsi	\land \land \land	

Risk Dəyərləndirmə layihəsini tamamlamaq uçün xahiş edirik **Namizəd üçün Layihə Təlimatını** yükləyib oxuyun və təlimatları tətbiq edin, verilən **Risk Dəyərləndirmə Layihəsinin formunu** istifadə etməlisiniz və sonra prosesi tamamladığınızda **Risk Dəyərləndirmə Layihəsini Yükləmə** linkinə daxil olaraq formu kurs səhifəsinə yükləyin.

5. Namizədin Rəyi

Kursu tamamlayandan sonra haqqımızda rəyinizi paylaşmağınız lazımdır. Xahiş edirik **Namizəd Rəyi** F<u>ormunu yükləyib</u>, doldurun və sonra geri yükləyin.



